

**“Qeydiyyatata alınmışdır”**

Azərbaycan Respublikası Prezidenti yanında  
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

(səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)

(səhm buraxılışının qeydiyyat tarixi )

(QKDK-nin məsul şəxsinin QKDK-nin möhürü ilə təsdiq edilmiş imzası)

**SƏHMLƏRİN EMISSİYA PROSPEKTI**

**Nominal qəyəri 4783 manat olmaqla 2090 (iki min doxsan) ədəd**

(səhmlərin nominal dəyəri və miqları)

**adi, sənədsiz, adlı**

(səhmlərin növü və forması)

Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyatata almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir.

Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.

**AZ-1001 Bakı şəh, Zərgərpalan küç. 5-4/87**

(Emitentin olduğu yer, poşt indeksi göstərilməklə)

**(99412) 498-04-55 (56,57) faks (99412) 498-14-39**

(emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)

**İdarə Heyəti Sədri \_\_\_\_\_ Ağayev Emin Nadir oğlu**

Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası

**18.06.2013**

(səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix)

**Bankın adı: “GünayBank” ASC**

Təşkilati-hüquqi forması: Açıq səhmdar cəmiyyəti

Bankın hüquqi ünvanı: Bakı şəh. Zərgərpalan küç: ev 5, 4/87 indeks AZ-1001.

Əlaqə telefonları: 498-04-55 (56,57), faks 498-14-39.

**Bankın rekvizitləri:**

Mərkəzi Bankdakı

Müxbir hesab: AZ25NABZ01350100000000047944

Kod 505594

VÖEN 1700028531

SWIFT Code GUNAAZ22

Bank 1992-ci ilin aprel ayında qapalı səhmdar cəmiyyəti formasında yaradılmış və adı “Günay” Səhmdar Kommersiya bankı olmuşdur. Azərbaycan Respublikasının Milli Bankının 11 oktyabr 1993-cü il tarixli 10-06/670 sayılı məktubu ilə bankın adının “Günay” Beynəlxalq Səhmdar Kommersiya Bankı kimi yazılmasına icazə verilmişdir.

20.04.1999-cu il tarixdə bank xarici kapitalın iştirak etdiyi “GünayBank” Səhmdar Bankı Açıq Tipli Cəmiyyəti kimi Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 12 N-li Şəhadətnamə.

14.09.2009-cu ildə Bank Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Kommersiya Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən yenidən Dövlət Qeydiyyatına alınmışdır.

Dövlət reyestrindən çıxarış 20.08.2010-cu il N-1001020025523900.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş eyniləşdirmə kodu: 1382760.

Bankın maliyyə ili hər təqvim ilinin 01 yanvar tarixindən 31 dekabr tarixinə kimi sayılır.

Hazırda bankın 1 filialı var. Həmin filial Şəki şəhərində A.Məmmədov küç. 43 ünvanda yerləşir. Filial 28 sentyabr 1994-cü il tarixdə 23/6 sayla Milli Bankda qeydiyyatdan keçmişdir. Filial bankın təstiq etdiyi Əsasnaməyə uyğun fəaliyyət göstərir və sərbəst Nizamnamə kapitalına malik deyildir. Filialın müdiri Rəsulov Rəsul İlməddin oğlu, baş mühasibi Abdullalı Nazim Məmməd oğludur.

Bank bir hüquqi şəxsin Nizamnamə Kapitalında iştirak edir: “Günay Sığorta” ASC – ünvan Y.Çəmənəminli küç. 14 Bakı şəhəri, indeks 1078. Bu şirkətə faktiki qoyulmuş pay haqqı 1 279 000 manat təşkil edir ki, bu da şirkətin Nizamnamə Fondunun 30,45%-ni təşkil edir.

Bankın idarəetmə orqanları və onların Bankın Nizamnamə Fondunda iştirak payları haqqında məlumat cədvəl şəklində əlavə olunur.

Nizamnamə kapitalının 10%-i və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarları:

N	Səhmdarların adı	Səhmlərin sayı	Faktiki Nizamnamə Fondu	
			Məbləğ	N.F. nis. %
1	Məmmədov Mahmud Nadir oğlu	578	2 764 574	21.2266
2	Şirinova Yeganə Məmməd qızı	755	3 611 165	27.7268
3	İldırımzadə Günay Mahmud qızı	362	1 731 446	13.2942
4	Məmmədova Xanım Nadir qızı	313	1 497 079	11.4947

Nizamnamə Fondunun faktiki ödənilmiş hissəsi 13 024 109 (on üç milyon iyirmi dörd min yüz doqquz) manatdır.

Səhmdarlar Nizamnamə Fondundakı öz paylarını ödəmə öhdəliklərinə 100% riayət ediblər. Artıq buraxılmış səhmlərin sayı 2723 ədəd olub. Hamısı adi, adlı, sənədsiz səhmlərdir.

Cəmiyyətin səhmdarlarının sayı :

Hüquqi şəxslər – 0

Fiziki şəxslər – 9

### **Tədavüldə olan səhmlər haqqında məlumat:**

Səhmlərin növü:	adi, adlı, sənədsiz
Dövlət qeydiyyat nömrəsi	AZ 1002000169
Səhmlərin sayı	2723 (iki min yeddi yüz iyirmi üç) ədəd
Səhmlərin nominal dəyəri	4783 (dörd min yeddi yüz səksən üç)
Səhmlərin məcmu nominal dəyəri	13 024 109 (on üç milyon iyirmi dörd min yüz doqquz) manat
Səhmlərin son emissiyasının yekunları haqqında hesabatın qeydiyyat tarixi	7 iyun 2010-cu il.

Səhmdarlar aşağıdakı hüquqlara malikdir:

- Bankın idarə edilməsində Mülki Məcəllə, digər qanunvericilik aktları və Bankın nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Bankın səhmdarlarının Ümumi Yiğıncağının çağırılmasını tələb etmək;
- Bankın səhmdarlarının Ümumi Yiğıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- Bankın səhmdarlarının Ümumi Yiğıncağında səs vermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Bankın fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
- Bankın xalis mənfəətindən dividend almaq;
- Bankın fəaliyyətinə xitam verildikdə, bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış lakin ödənilməmiş dividendlər ödənildikdən sonra bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Qanunvericilikdə və bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Son 5 maliyyə ili ərzində dividend ödənilməmişdir. Emitentin sonuncu balansı və toplu maliyyə hesabatı 2012-ci ilin yekunlarına görə Auditorun aktı və rəyi əlavə olunur.

Səhmlərin buraxılması haqqında qərar bankın 85,28% Səhmdarlarının iştirakı ilə keçirilmiş Ümumi Yiğıncaq tərəfindən 15.05.2013-cü il tarixdə qəbul edilmiş 03 sayılı Protokolla rəsmiləşdirilmişdir.

### **Emissiya edilən səhmlər haqqında məlumat:**

Səhmlərin növü - adı;

Səhmlərin forması – sənədsiz, adlı;

Səhmlərin sayı – 2090 ədəd;

Səhmlərin nominal dəyəri – 4783 manat ;

Səhmlərin məcmu nominal dəyəri – 9 996 470 (doqquz milyon doqquz yüz doxsan altı min dörd yüz yetmiş).

## **Səhmdarların aşağıdakı hüquqları vardır:**

- Bankın idarə edilməsində Mülki Məcəllə, digər qanunvericilik aktları və Bankın nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Bankın səhmdarlarının Ümumi Yığıncağının çağırılmasını tələb etmək;
- Bankın səhmdarlarının Ümumi Yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- Bankın səhmdarlarının Ümumi Yığıncağında səs vermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Bankın fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
- Bankın xalis mənfəətindən dividend almaq;
- Bankın fəaliyyətinə xitam verildikdə, bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış lakin ödənilməmiş dividendlər ödənildikdən sonra bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Qanunvericilikdə və bankın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Səhm sahibləri tərəfindən səhmlərlə təsbit olunan hüquqların həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya riayət edildikdə bank həmin hüquqları təmin etmək öhdəliyi daşıyır.

Səhmlərin tədavülündə bank tərəfindən heç bir məhdudiyət qoyulmur. Səhm buraxılışı dövlət qeydiyyatından keçəndən sonra səhmlərin yerləşdirilməsinin başlama tarixi, həmin tarixə 5 gün qalmış Bakı Fond Birjasının internet sahifəsində ([www.bfb.az](http://www.bfb.az)) elan olunacaq. Səhmlərin yerləşdirilməsinin başa çatması emissiya prospekti qeydiyyata alındıqdan sonra bir il müddətində həyata keçirilir.

Səhmlər kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında (Bakı şəh. Bülbül pr-ti 19, birja fəaliyyətinin həyata keçirilməsinə 07 iyul 2000-ci il təxli 5 nömrəli müddətsiz lisenziya) yerləşdiriləcəkdir.

Səhmlərin dəyəri yalnız pulla ödənilə bilər. Səhmləri diler və ya broker fəaliyyətini həyata keçirməyə icazə verən xüsusi razılığa (lisenziyaya) malik olan Bakı Fond birjasının üzvlərinin vasitəsi ilə əldə etmək olar. Bunun üçün investorlar müvafiq qaydada sifariş etdikləri səhmlərin dəyərini, birja komissiyasını nəzərə almaqla Bakı Fond Birjasının klirinq hesabına köçürməlidirlər.

### **Səhmlərin yerləşdirilməsində iştirak edəcək broker haqqında məlumat:**

Bakı şəhəri, Azərbaycan Prospekti 4 ünvanında yerləşən “StandartKapital” MMC Broker Şirkəti.

Broker lisenziyası 14.09.2009-cu il N-100

Diler lisenziyası 14.09.2009-cu il N-101

Səhmlərin saxlanılması və onlara hüquqların uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır (ünvan: Bakı şəh, Bül-Bül pr-ti 19 depozitar fəaliyyətinin həyata keçirilməsinə lisenziya N-110, 12.02.2010-cu il).

Səhm sahiblərinin reyestrinin aparılması Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır (ünvan: Bakı şəh, Bül-Bül pr-ti 19 depozitar fəaliyyətinin həyata keçirilməsinə lisenziya N-110, 12.02.2010-cu il).

Səhmlərin əldə edilməsində heç bir məhdudiyyət yoxdur.

Emitentin 01.06.2013-cü il tarixə kreditor borcları 23 167 142.36 (iyirmi üç milyon yüz altmış yeddi min yüz qırx iki manat otuz altı qəpik) manat təşkil edir.